











# İqtisad elminin inkişafına böyük töhfələr vermiş elm və təhsil ocağı

**I**qtisad elmi sahəsində Azərbaycan Respublikasının ilk elmi-tədqiqat müəssisəsi olan AMEA İqtisadiyyat İnstitutunun yaranmasının 60 il tamam olmuşdur. Respublikada iqtisad elminin inkişafı, təşkili, əlaqələndirilməsi və yüksək ixtisaslı iqtisadçı elmi kadrların hazırlanmasının əsas mərkəzi kimi çıxış edən bu İnstitut Azərbaycan SSR Nazirlər Sovetinin 14 aprel 1958-ci il tarixli qərarı ilə 1945-ci ildən Azərbaycan Elmlər Akademiyasında fəaliyyət göstərmiş İqtisadiyyat sektorunun bazası əsasında yaradılmışdır. Ölkəmizdə iqtisad elminin inkişafı və yüksək ixtisaslı iqtisadçı elmi kadrların hazırlanması sahəsində müstəsna rol oynamış AMEA-nın İqtisadiyyat İnstitutu çox çətin və şərəfli inkişaf yolu keçərək hazırda ölkəmizin ən qabaqcıl elm və təhsil ocaqlarından birinə çevrilmişdir.

Azərbaycanda iqtisadi fikrin meydanına gəlməsi çox qədim və zəngin tarixə malik olsa da, onun bir elm kimi formalaşması, institusional əsaslarının yaranması və inkişaf istiqamətlərinin müeyyənləşməsi əsas etibarilə keçən əsrin 20-22-ci illərində baş vermişdir.

nın müxbir üzvləri A.K.Ələsgərov (1991-1998) və Ş.M.Muradov (1999-2008), iqtisad elmləri doktoru İ.H.Aliyev (2008-2014-cü illər), 2014-cü ilin may ayında isə iqtisad elmləri doktoru N.M.İmanov rəhbərlik edir.

Iqtisadiyyat İnstitutu yaradılarkən onun qarşısına qoyulmuş başlıca vəziyyə - siyasi-iqtisadin və konkret iqtisadiyyat elmlərinin aktual problemlərinin tədqiqi və təbliği ilə məşğul olmaqdan; iqtisad elminin mühüm sahələri üzrə yüksək ixtisaslı elmi kadrlar hazırlamaqdan, elmi-nəzəri və əməli əhəmiyyəti olan tədqiqat əsərləri yazıb nəşr etdirməklə yanaşı, konkret təklif və tövsiyələr hazırlayıb hökumət və dövlət orqanlarına təqdim etməkdən ibarət olmuşdur. Qarşıya qoyulmuş bu vəzifələrin yerinə yetirilməsinə uyğun olaraq institutun quruluşu Siyasi iqtisad və iqtisadi fikir; Sənaye iqtisadiyyatı; Kənd təsərrüfatı iqtisadiyyatı; Sosialist istehsalının yerləşdirilməsi və Xalq təsərrüfatı tarixi şöbəsindən ibarət olaraq formalasdırılmış və həmin şöbələrdə cəmi 47 nəfər əməkdaş, o cümlədən 38 nəfər elmi işçi çalışmışdır. Fəaliyyət göstərdiyi ilk on il (1958-1968-ci illər) ərzində institutun əməkdaşları respublikamızda iqtisad elminin və iqtisadi fikrin, habelə ölkə iqtisadiyyatının inkişafı üçün mühüm elmi-nəzəri və təcrübəvi əhəmiyyəti olan problemlərin, o cümlədən "XIX əsrin I yarısından sovet həkimiyətinin biqərar olduğu illərədək Azərbaycanda iqtisadi fikir tarixi"; "Azərbaycan SSR-də xalq təsərrüfatının planlaşdırılmasının metodlarının təkmilləşdirilməsi"; "Uzunmüddətli perspektivdə xalq təsərrüfatı sahələrinin inkişaf etdirilməsi və məhsuldar qüvvələrin ölkə ərazisində yerləşdirilməsi"; "Uzaq gələcəyə (1980-ci ilədək) respublikanın regionları üzrə əmək ehtiyatlarının proqnozlaşdırılması və sə-

tərəqqi şəraitində ixtisaslı kadrların təkrar istehsalı"; "Üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsi perspektivləri"; "Mütərəqqi sənaye sahələrinin inkişafı və düzgün yerləşdirilməsi"; "Əmək məhsuldarlığının yüksəldilməsi yolları"; "Uzunmüddətli perspektivdə (1980-cü ilədək) əmək ehtiyatlarının proqnozlaşdırılması və onlardan səmərəli istifadə edilməsinin sosial-iqtisadi problemləri" və sair vardır. Bu illər ərzində İnstitutun əməkdaşları tərəfindən ümumi həcmi 1950 çap vəreqindən artıq 950-dən çox monoqrafiya, kitab, dərslik və məqalelər yazılıb ölkəmizin və xarici dövlətlərin nüfuzlu nəşriyyatlarında nəşr etdilmişlər. 1970-1985-ci illərdə İnstitutun əməkdaşları tərəfindən nəşr edilmiş elmi əsərlərin sayı üst-üstə götürüldükde 1940-1970-ci illəri əhatə edən 30 il ərzində iqtisadiyyat sektoru və institutunda nəşr edilmiş əsərlərin sayından 5,4 dəfə, həcmindən isə iki dəfə çox olmuşdur. Bu illərdə institutda 20 nəfər elmlər doktoru, 80 nəfər elmlər namizədləri hazırlanmışdır. 1958-ci ildə institutda çalışmış elmi işçilərin sayı cəmi 38 nəfər, o cümlədən elmlər namizədlərinin sayı 18 nəfər təşkil etdiyin halda, 1980-ci ildə onların sayı müvafiq surətdə 75 və 40 nəfər təşkil etmiş və ya 2,0 və 2,2 dəfə artmışdır. 1958-ci ildə İnstitutda bir nəfər də olsun elmlər doktoru çalışmadiği halda, 1980-ci ildə onların sayı 7 nəfər təşkil etmişdir. 70-80-ci illərdə institut əməkdaşlarının nəşr etdirdiyi əsərlərin 87-ni ümumi həcmi 1250,0 çap vəraqi həcmindən artıq olan monoqrafiya, kitab və dərsliklər təşkil etmişdir.

mərəli istifadə edilməsi yollarının müəyyən edilməsi”; “Sənayedə və onun ayrı-ayrı sahələrində kapital qoyuluşundan səmərəli istifadə edilməsi”; “Yeyinti və yüngül sənaye sahələrinin inkişaf perspektivləri”, “Kənd təsərrüfatı istehsalının intensivləşdirilməsi və ixtisaslaşdırılmasının perspektivləri”; “Pambıqcılıqda əmək məhsuldarlığı və onun yüksəldilməsi yolları”, “Dağlıq rayonları kolxozlarının iqtisadiyyatının yüksəldilməsi yolları”; “Naxçıvan MSSR-in kənd təsərrüfatı sahələrinin yerləşdirilməsi və ixtisaslaşdırılması” və sair problemlər tədqiq edib öyrənilmişdir. Bu tədqiqat işləri respublikanın planlaşdırma orqanları ilə six əməkdaşlıq şəraitində aparılmış və onların neticələri ölkənin partiya, dövlət və hökumət orqanlarına təqdim edilmişdir. Həmin illərdə İnstytut əməkdaşları eyni zamanda mühüm elmi və elmi-tecrübəvi əhəmiyyəti olan bir sıra sanballı tədqiqat eserləri vazib nəşr etdirmişlər.

1969-cu il iyul ayının 14-də ümum-milli liderimiz Heydər Əliyev Azərbay-can KP MK-nin Birinci katibi vəzifəsinə seçildikdən az sonra Azərbaycan KP MK-nin avqust (1969-cu il) plenumun-dakı çıxışında və 1973-cü il oktyabr ayı-nın 13-də Azərbaycan KP Mərkəzi Ko-mitəsində Azərbaycan SSR Dövlət Plan Komitəsi, Elmlər Akademiyası və Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat institutlarının işi haqqında məsələ mü-zakirə edilərkən nitqində ölkənin iqtisadçı alımları qarşısında bir sıra mü-hüm vəzifələr qoyulmuşdur. Mərkəzi Komitədə qəbul edilmiş qərarda xüsusi olaraq qeyd olunmuşdur ki: "Respublika Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu iqtisad elminin mühüm prob-lemlərinin işlənməsində əsas mərkəz olmalıdır". Qarşıya qoyulmuş həmin və-zifələr əsas götürülərək o vaxtdan son-ra İqtisadiyyat Institutunun quruluşun-da, onun elmi istiqamətlərində, burada yerinə yetirilən tədqiqatların elmi səviy-yəsinin yüksəlməsi və yüksək ixtisaslı elmi kadrların hazırlanması sahəsində xeyli müsbət dəyişikliklər baş vermiş, aparılan tədqiqatların nəticələri dövlət və hökumət orqanlarına təqdim edile-rək ölkənin sosial-iqtisadi inkişaf plan-larının hazırlanmasında geniş istifadə olunmuşdur. Ümummilli liderimiz Hey-dər Əliyevin ölkəmizə rəhbərlik etdiyi keçən əsrin 70-80-ci illəri əvvəlki bütün illərlə müqayisədə bütünlükdə respublikamızda olduğu kimi İqtisadiyyat Insti-tutunun həyatında da ən parlaq mərhə-lə olmuşdur. Institutun əməkdaşları bu illər ərzində ölkə iqtisadiyyatının müx-təlif sahələrini əhatə edən dövlət və

xalq təsərrüfatı əhəmiyyətli 100-dən artıq mövzu üzərində elmi-tədqiqat işləri aparmış, elmi və təcrübəvi əhəmiyyəti olan 350-dən artıq təklif və tövsiyələr hazırlayıb müvafiq dövlət və hökumət orqanlarına təqdim etmişlər. Bu tədqiqatlar arasında "Elmin nailiyyətlərinin istehsalata tətbiqinin süretləndirilməsi"; "Ölkənin regionları üzrə əhalinin səmərəli məşğullüğünün təmin edilməsi"; "Məhsuldar qüvvələrin ölkə ərazisində səmərəli yerləşdirilməsi və inkişaf perspektivləri"; "Kənd təsərrüfatı istehsalının intensivləşdirilməsinin iqtisadi səmərəliliyi"; "Milli gəlirin təkrar istehsalının surət və proporsiyaları" "Dağılıq Qarabağda və Naxçıvan MR-də məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi və inkişafı"; "Elmi-texnik tərəqqi şəraitində ixtisaslı kadrların təkrar istehsalı"; "Üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsi perspektivləri" "Mütəraqqi sənaye sahələrinin inkişaf və düzgün yerləşdirilməsi"; "Əmək məhsuldarlığının yüksəldilməsi yolları" "Uzunmüddətli perspektivdə (1980-cü ilədək) əmək ehtiyatlarının proqnozlaşdırılması və onlardan səmərəli istifadə edilməsinin sosial-iqtisadi problemləri" və sair vardır. Bu illər ərzində İnstytut əməkdaşları tərəfindən ümumi həcmi 1950 çap vərəqindən artıq 950-dən çox monoqrafiya, kitab, dərslik və məqalələr yazılıb ölkəmizin və xarici dövlətlərin nüfuzlu nəşriyyatlarında nəşr etdilmişlər. 1970-1985-ci illərdə İnstytut əməkdaşları tərəfindən nəşr edilmiş elmi əsərlərin sayı üst-üstə götürüldükdən 1940-1970-ci illəri əhatə edən 30 il ərzində iqtisadiyyat sektoru və institutunda nəşr edilmiş əsərlərin sayından 5,4 dəfə, həcmindən isə iki dəfə çox olmuşdur. Bu illərdə institutda 20 nəfər elmlər doktoru, 80 nəfər elmlər namizədləri hazırlanmışdır. 1958-ci ildə institutda çalışmış elmi işçilərin sayı cəmi 38 nəfər, o cümlədən elmlər namizədlərinin sayı 18 nəfər təşkil etdiyindən halda, 1980-ci ildə onların sayı müvafiq surətdə 75 və 40 nəfər təşkil etmiş və ya 2,0 və 2,2 dəfə artdılmışdır. 1958-ci ildə İnstytutda bir nəfər də olsun elmlər doktoru çalışmadiği halda, 1980-ci ildə onların sayı 7 nəfər təşkil etmişdir. 70-80-ci illərdə institut əməkdaşlarının nəşr etdirdiyi əsərlərin 87-ni ümumi həcmi 1250,0 çap vərəqi həcmindən artıq olan monoqrafiya, kitab və dərsliklər təşkil etmişdir.

Həmin illərdə institutun əməkdaşlarının ən böyük uğurlarından biri də ondan ibarət olmuşdur ki, onların 23 elm nəticəsi sovet elminin ən mühüm nailiyyəti kimi SSRİ EA Rəyasət Heyətinin hesabatına daxil edilmişdir. Bunlar arasında adı çəkilən monoqrafiya ilə yanaşı "Əmək məhsuldarlığının regional problemləri və iqtisadi inkişafın xalq təsərrüfatı proporsiyalarının təkmilləşdirilməsi"; "Azərbaycanda neft və qaz axtarışı və kəşfiyyatının iqtisadi cəhətdən qiymətləndirilməsi və səmərəliliyinin artırılmasının təkmilləşdirilməsi üzrə təklifler"; "Əhalinin həyat səviyyəsinin proqnozlaşdırılması və onun realaşdırılmasının iqtisadi-riyazi modelinin hazırlanması"; "Mütəfiq respublikalarda milli gəlirin bölgüsü və istifadəsinin daha səmərəli yollarının aşkarlaşdırılması" və sair aiddir. SSRİ-nin süqutu ərefəsində isə (1986-1990-ci illərdə) institutun əməkdaşları respublikanın 300-dən artıq müəssisə və təşkilatlarının iştirakı ilə "Azərbaycan SSR-də Elmi-Texniki Tərəqqinin Kompleks Proqramı və onun sosial-iqtisadi nəticələri" ilə yanaşı "Üstün tipli intensiv geniş təkrar istehsala keçidin sosial-iqtisadi problemləri"; "Azərbaycan sənayesində kapital qoyuluşunun səmərəliliyinin yüksəldilməsi"; "Xalq təsərrüfatı sahələrində elmi-texniki tərəqqinin proqnozlaşdırılması"; "Azərbaycan SSR-də istehsalın ərazi təşkilinin səmərələşdirilməsi"; "Əhalinin təkrar istehsalı və əmək ehtiyatlarından istifadənin sosial-iqtisadi problemləri" və sair mövzularda tədqiqat işləri aparmış və bir sıra əsərlər yazmış nəşr etdirmişlər. Ancadə qeyd edilən dövrde keçmiş SSRİ-də və respublikamızda yaranmış ictimai-siyasi vəziyyətlə əlaqədar olaraq yuxarıda adları çəkilən tədqiqat işlərinin nəticələrini istehsalata tətbiqi mümkün olmuşdur. 1988-1992-ci illərdə isə respublikada baş alıb gedən özbaşinalıqlar və xaosun yaranması bütün başqa sahələrdə olduğu kimi Azərbaycan Elmlər Akademiyasının və onun İqtisadiyyat İnstitutunun fəaliyyətinə də öz dağıdıcı təsirini göstərmiş və respublikanın Elmlər Akademiyası bağlanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. 1991-ci oktyabr ayının 18-də Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonrakı ilk dövrə (1991-1993-cü illərdə) uzun illərdən bəri İnstytutda formalşmış yüksək ixtisaslı elmi kadrların - elmlər doktorları, elmlər namizədləri və gənc perspektivli kadrların böyük bir hissəsinin işdən çıxıb başqa yüksək əmək haqqı verilən sahələrdə işləməyə, məktəblərdə və özel insti-


nasında: "əsas meyillər və problemlər" adlı məqaləsi və sair əsərlər vardır. İnstitutun tarixində ilk dəfə olaraq Ş.Muradov, A.Ələsgərov, A.Gözelova və T.Paşayevin birgə yazdıqları "Azərbaycan iqtisadiyyatının dünəni və bugünü" adlı irihəcmli əserin əlyazması Beynəlxalq İsləm Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsinin 2000-ci ildə keçirdiyi müsabiqədə I dərcəli mükafata layiq görülmüşdür. Bunlardan eləvə, ümummilli lider Heydər Əliyevin 28 dekabr 1998-ci il və 23 iyun 2003-cü il tarixi sərəncamlarına əsasən respublikamızda ilk dəfə olaraq professor Ş.Muradovun elmi rəhbərliyi və bilavasitə iştirakı ilə "Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası"; "Azərbaycan Respublikasında demoqrafiya və əhalisakinliyinin inkişafı sahəsində Dövlət Programı" və "Azərbaycan məşşəlliq strategiyası" (2006-2015-ci illər) işlənilə hazırlanmış və ölkə rəhbəri İlham Əliyev tərəfindən təsdiq edilmişdir.

Ulu öndərimiz Heydər Əliyevin yolunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 15 il ərzində (2003-2018-ci illərdə) isə İqtisadiyyat İnstitutunun əməkdaşları onun tərəfində irəli sürülmüş "neft kapitalını insan kapitalına çevirək" ideyasını və təşəbbüsünə müvafiq işlənilə hazırlanan "2009-2015-ci illərdə Azərbaycan Respublikasında elmin inkişafı üzrə milli strategiyası"nda qarşıya qoyulmuş vəzifələri rəhbər tutaraq "Qloballaşma şəraitində Azərbaycanın milli iqtisadiyyatının formallaşması və inkişafının sosial-iqtisadi və demoqrafik problemləri"; və "Azərbaycanın müstəqil milli iqtisadiyyatının formallaşmasının sosial-iqtisadi problemlərinin tədqiqi: makroiqtisadi və regional problemləri" istiqaməti üzrə mərhələlərlə 2003-2005-ci illərdə 5 problem və 10 mövzu; 2006-2010-cu illərdə 5 problem və 9 mövzu; 2011-2013-cü illərdə 4 problem və 13 mövzu; 2014-2015-ci illərdə 4 problem və 12 mövzu; 2017-2018-ci illərdə isə "Azərbaycan Respublikasında postneft iqtisadiyyatı quruculuğunun sosial-iqtisadi problemləri" istiqaməti üzrə 4 problem və 18 mövzu tədqiq edilmişdir. Həmin illərdə İnstitutun əməkdaşları eyni zamanda bir sıra dövlət və hökumət tapşırıqlarının yeri-nə yetirilməsində iştirak etmişlər. Bunnarın arasında "2003-2007-ci və sonrakı illərdə Azərbaycanın rəsmi statistikasının təkmilləşdirilməsinə dair Dövlət Programı"; Azərbaycan Respublikasının Milli Ensiklopediyasının xüsusi "Azərbaycan" cildi; "Milli iqtisadiyyat"ın "Yol xəritəsi"nin hazırlanması və sair vardır. İnstitutun əməkdaşları həmin illərdə respublikanın dövlət və hökumət orqanlarına 100-dən artıq təklif və tövsiyələr təqdim etmiş; ölkəmizdə və xaricdə 100-dən çox monoqrafiya, kitab və dərsliklər yazıb nəşr etdirmişlər.

Bütünlükdə götürüldükdə İqtisadiyyat İnstitutunda fəaliyyət göstərdiyi 60 il ərzində iqtisad elminin və ölkə iqtisadiyyatının inkişafı üzrə 690-dan çox məruzə, təklif və tövsiyələr hazırlanıb dövlət və hökumət orqanlarına, ayrı-ayrı nazirlilik, şirkət və birliliklərə təqdim edilmiş; 11144,6 çap vərəqi həcmində 7958 adda elmi əsər, o cümlədən 5938,6 çap vərəqi həcmində 406 adda monoqrafiya, dərslik və kitablar, 5206,0 çap vərəqi həcmində 7552 adda elmi məqalələr yazılıb dünyanın bir çox ölkələrinin nüfuzlu nəşriyyatlarında çap edilmişdir.

Keçən əsrin 60-ci illərinin ikinci yarısında və 70-ci illərin əvvəllərində etibarən İqtisadiyyat İnstitutunun nəzdində fəaliyyət göstərmiş Dissertasiya Şurasında 900 nəfərdən çox elmi dərcəsi olan iqtisadçı alim, o cümlədən 80 nəfər iqtisadiyyat üzrə elmlər doktoru və 820 nəfər fəlsəfə doktoru hazırlanmışdır. Onların 450 nəfərdən çoxu keçmiş SSRİ-nin müxtəlif regionlarından (Rusiya, Ukrayna, Ermənistan, Gürçüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və s.) və xarici ölkələrdən (Türkiyə, İran, İraq, Yemən, Əlcəzair və s.) olan vətəndaşların payına düşür. Həmin kadrların hazırlanmasında institutun sabiq direktorları ak. Ə.Ə.Mahmudovun, müxbir üzvləri A.K.Ələsgərovun, Ş.M.Muradovun, akademiklər A.A.Nadirov və Z.Ə.Səmədəzadənin, xüsusilə də i.e.d, prof. M.M.Allahverdiyevin müstəsnə xidmətləri vardır. Onların her biri 50-100 nəfərdən çox elmlər doktorları və namizədləri hazırlamışlar.

AMEA-nın İqtisadiyyat İnstitutunda hazırlanmış elmlər doktorları və iqtisadiyyat üzrə fəlsəfə doktorlarının bir çoxu respublikanın Prezident Administrasiyasında, Nazirlər Kabinetində, Milli Məclisin aparatında və sair dövlət və hökumət orqanlarında, habelə ölkənin bir sıra ali məktəblərində məsul vəzifələrdə çalışırlar. Onların xeyli bir qismi isə hazırda xarici ölkələrdə, o cümlədən Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmenistan, Qırğızıstan, Tacikistan,



Gürcüstan, Ermənistan, Ukrayna respublikalarında, İran İslam Respublikasında, İraq, İsrail, Yəmən və sair ölkələrdə çalışırlar. Fəaliyyət göstərdiyi dövrə ləqəbi İqtisadiyyat İnstitutunda dünyanın və MDB-nin bir çox İqtisadiyyat yönümlü institutları ilə birlikdə 50-dən çox elmi forumlar keçirilmiş və institutun alımları həmin ölkələrdə keçirilmiş elmi forumlarda 200-dən çox məktəbi təqdim etmişdir.

forumlarda 200-dən çox məruzə və çıxışlar etmişlər. Hazırda İnstitutda 181 əməkdaş çalışır. Onların 115 nəfərini elmi işçilər, 20 nəfərini elmlər doktorları (onlardan 7 nəfəri İnstitutda əvəzçiliklə işleyənlərdir), 52 nəfərini isə iqtisadiyyat üzrə fəlsəfə doktorları təşkil edir. Bu kəmiyyət baxımından institut fəaliyyət göstərdiyi 60 il ərzində ən yüksək göstəricidir. Yarandığı 1958-ci ildə institutda cəmi 47 nəfər əməkdaş, o cümlədən 38 nəfər elmi işçi və 18 nəfər elmlər namizədi çalışmışdırsa, hazırda onların sayı müvafiq surətdə 181, 75 və 55 nəfəri ötüb keçmişdir. Bu da həmin dövrlə müqayisədə müvafiq surətdə 3,5; 3,1 və 2,9 dəfə çox deməkdir. 1960-ci ildə instituta cəmi iki nəfər (əvəzçiliklə) elmlər doktorları çalışmışdır, indi onların sayı əvəzçiliklə birlikdə 20 nəfərə gelib çatmışdır.

Hazırda institutda 89 nəfər doktoranturada təhsil alır. Onların 33 nəfəri elmlər doktorluğu üzrə (dissertantura da daxil olmaqla), 56 nəfəri isə fəlsəfə doktorluğu üzrə təhsil alanlardır. Institutun nezdində 4 ixtisas şifresini özünə birləşdirən elmlər və fəlsəfə doktorluğu üzrə Dissertasiya Şurası fəaliyyət göstərir. Son illərdə bu Dissertasiya Şurasında həm İqtisadiyyat İnstitutunun və həm də respublikamızın başqa elm və təhsil müəssisələrinin doktoranturasında təhsil almış xeyli sayıda iqtisadiyyat üzrə fəlsəfə doktorluğu və elmləri doktorluğu dissertasiya işlərini müdafiə edib AAK tərəfindən təsdiqini almışlar. 2014-cü ilin aprel ayında İqtisadiyyat İnstitutunun rəhbərliyi dəyişdirilərək möhkəmləndirilmiş və onun direktoru vəzifəsinə iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli (İmanov) gəti-rilmədir. Prof. N. Müzəffərliin dövriün-

ırılmışdır. Prof. N.Müzəffərlinin dövründə institutun həyatında yaxşılığı doğru xeyli müsbət irəliləmələr baş vermiş və bu müsbət dəyişikliklər davam etdirilməkdədir. İlk önce institutda fəaliyyət göstərmiş iqtisadiyyat üzrə fəlsəfə doktorluğu Dissertasiya Şurası iqtisadiyyat üzrə elmlər doktorluğu Dissertasiya Şurası ilə əvəzlənmiş və onun tərkibi yüksək səviyyəli iqtisadçı alımlar hesabına dəyişdirilib təkmilləşdirilmişdir. Institutun quruluşunda da qismən dəyişiklik edilərək onun fəaliyyətinə xeyli yenilik gətirə bilecek üç yeni şöbə - "İqtisadi siyasetin nəzəri əsasları və iqtisadiyyatın metodları" və "İqtisadiyyatın tətbiqi" - yaradılmışdır.

sadi fikir”; “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” və “İqtisadi tədqiqatların riyazi təminatı” şöbələri yaradılmışdır. Hər üç şöbənin rəhbərliyi və onun tərkibi yüksək peşəkar iqtisadçı alımlar hesabına möhkəmləndirilmişdir. Nəhayət hazırda AMEA-nın İqtisadiyyat İnstitutu prof. N.Müzəffərlinin rəhbərliyi ilə respublikanın müxtəlif dövlət qurumları tərəfindən hazırlanmış müqavilələrin, proqramların və layihələrin eksper-tizası ilə də ciddi məşğul olan bir elm mərkəzinə çevrilmişdir. İndi AMEA-nın İqtisadiyyat İnstitutu təkcə Azərbaycan İqtisadiyyatı üçün əhəmiyyəti olan problemlərlə deyil, eyni zamanda dünya iqtisadiyyatı və iqtisad elmi üçün əhəmiyyəti olan iqtisadiyyatın dövlət tənzimlənməsinin sosial-iqtisadi təsirlərinin ölçülməsi istiqamətlərində tədqiqatlar aparır. Son illerdə instituta xeyli sayıda istedadlı və böyük gələcəyi olan gənclər işə qəbul edilmiş və institutda

genceler işe qəbul edilmiş və institutda çalışan istedadlı gənclərin də xeyli bir qismi vəzifə karyeralarında irəli çəkilmiş və bu iş davam etdirilməkdədir. Bütün bunlar onu deməyə əsas verir ki, yaxın gələcəkdə institutun elmi kadri potensialı gənc nəslin hesabına daha da inkişaf edib möhkəmlənəcək və onlar ölkəmizin iqtisad elminə böyük töhfələr verəcəklər.

**Şanbaz MURADOV,  
AMEA-nın müxbir üzvü, i.e.d.,  
professor, Əməkdar elm xadimi.**



